

# "BAKALAVRIN ELEKTRON ƏRİZƏSİ" FORMASININ DOLDURULMA QAYDASI

**Bakalavr elektron ərizə formasını aşağıdakı qaydada doldurur:**

**1-ci bənddə** bakalavrın şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatlar təsvir olunur. Bu bənddə bakalavr heç bir əməliyyat aparmır;

**2-ci bənddə** bakalavrın "Şəxsi kabinet"ində qeyd etdiyi faktiki yaşadığı məntəqə təsvir olunur. Bu bənddə bakalavr heç bir əməliyyat aparmır. **Bakalavrın imtahan verəcəyi şəhər onun ərizəsinin bu bəndində göstərilmiş faktiki yaşadığı məntəqəyə görə Mərkəz tərəfindən təyin edilir;**

**3.1-ci bənddə** bakalavr özünün e-mail ünvanını daxil edir (bu ünvanndan bakalavr iş nömrəsini, şifrini unutduqda və digər zəruri hallarda onunla əlaqə saxlamaq üçün istifadə olunacaqdır);

**3.2-ci bənddə** bakalavrın "Şəxsi kabinet"ində qeyd etdiyi əlaqə telefonu təsvir olunur. Bu bənddə bakalavr heç bir əməliyyat aparmır;

**3.3-cü bənddə** bitirdiyi ümumi təhsil müəssisəsinin (orta ixtisas təhsili müəssisəsinin) yerləşdiyi yaşayış məntəqəsinin adını, sonra isə bitirdiyi ümumi təhsil müəssisəsinin (orta ixtisas təhsili müəssisəsinin) adını siyahıdan seçir və həmin təhsil müəssisəsinə bitirdiyi ili müvafiq sahəyə daxil edir;

**4.1-ci bənddə** bakalavr ali təhsil müəssisəsinə qəbul olduqdan sonra soyadında, adında və ya atasının adında dəyişiklik olubsa, əvvəlki soyadını, adını və ya atasının adını müvafiq sahələrə daxil edir. Soyad, ad, ata adı mütləq latın qrafikalı Azərbaycan əlifbasından istifadə olunmaqla daxil edilməlidir;

**4.2-ci bənddə** bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisəsinə qəbul olduğu ili daxil edir;

**4.3-cü bənddə** bakalavriat səviyyəsinə qəbul olmaq üçün doldurduğu "Abituriyentin ərizəsi"nin nömrəsini daxil edir;

**4.4-cü bənddə** bakalavriat səviyyəsi üzrə bitirdiyi ali təhsil müəssisəsinin adını siyahıdan seçir, bu ali təhsil müəssisəsinə bitirdiyi ili müvafiq sahəyə daxil edir;

**4.5-ci bənddə** bakalavr diplomunun seriyasını siyahıdan seçir, diplomun nömrəsini müvafiq sahəyə daxil edir (bu bənd cari ilin məzunlarına aid deyil);

**4.6-cı bənddə** ali təhsil müəssisəsinə 2011/2012-ci və ondan sonrakı tədris illərində bitirən bakalavr bakalavriat səviyyəsi üzrə bitirdiyi ixtisasın şifrini müvafiq sahəyə daxil edir, ali təhsil müəssisəsinə əvvəlki illərdə bitirən bakalavr bakalavriat səviyyəsi üzrə bitirdiyi ixtisasın şifrini siyahıdan seçir və ixtisasın kodunu müvafiq sahəyə daxil edir;

**4.7-ci bənddə** müvafiq dairəni seçməklə diplom üzrə ümumi orta müvəffəqiyyət göstəricisinin (ÜOMG) 5 və ya 100 ballıq şkala üzrə olduğunu qeyd edir və müvafiq hissədə ÜOMG-ni daxil edir. Bu göstərici məlum olmadıqda, bu hissə doldurulmur;

**4.8-ci bənddə** bakalavriat səviyyəsinə fərqlənmə diplomu ilə başa vurubsa, müvafiq sahəni qeyd edir;

**5.1-ci bənddə** bakalavr magistratura səviyyəsində təhsil alıb-almaması barədə (təhsil alıbsa, aldığı təhsilin dövlət hesabına və ya ödənişli əsaslarla olması haqqında) müvafiq məlumatı qeyd edir;

**5.2-ci bənddə** bakalavr magistratura səviyyəsində təhsil aldığı təhsil müəssisəsinə siyahıdan seçir və həmin səviyyəni bitirdiyi (və ya bitirəcəyi) ili daxil edir;

**6.1-ci bənddə** ixtisaslaşma dilini ixtisaslaşma seçimi mərhələsində magistratura səviyyəsinin 060102 (xarici dil və ədəbiyyat müəllimliyi), 060103 (xarici dil müəllimliyi), 060201 (filologiya (xarici dil və ədəbiyyat)) və 060203 (tərcümə) ixtisaslarına aid ixtisaslaşmaları seçmək istəyən bakalavrlar mütləq siyahıdan seçirlər. Digər ixtisaslaşmaları seçmək istəyən bakalavrlar bu bənddə heç bir əməliyyat aparmırlar;

**6.2-ci bənddə** bakalavr imtahan verəcəyi dilə (Azərbaycan və ya rus) uyğun dairəni seçir;

**6.3-cü bənddə** imtahanın birinci mərhələsində imtahan vermək istədiyi xarici dili siyahıdan seçir (Diqqət! Qəbul haqqında elanın 9.2 və 9.3 bəndlərinə baxın).